

Bəzən, bəlkə də yox - zərurata yol tasadüf-dən başlıyır, - desəm yanılmaram, bu qənaəti təbii ki, müşahidalarım təsdiq edir, özümü də istisna etmiram. Tarix də, fərdi münasibətlər da beləcə yaranır, hətta epoxal nəticəyə galır, yaddaşlara və vərəqlərə köçürülr.

Öten esrin 70-ci illərindən başlanan bu tanışlıq, bu gün de mövcuddur, hele zərrə de olsa ləke götürməmişdir. Yalnız sevinmeye deyən faktı XXI esr üçün!

Güvəndə doğulan, orta məktəbi Lenkeranın Germətük kəndində başa vuran, ali təhsilini Bakıda Dövlət Universitetində alan, bir müddət bu şəhərdə çalışan ve yeniden doğma obasına qayıdan istedadlı şair Elşad Seferlinin minməni tanış etdiyi, o da istedadlı olan yazıçı Qafar Cəfəri haqqında xoş, nikbin təessurata yiyələnmeyiməz zərurət kimi yanasağram. Men uzun illərin xətirlərinə qayıtmış isəməzdəm, bu yaşında çətin hissler olardı: orta məktəbi mehz hemin kənddə, Germətükük bitirmiş. Və bu gün de eləqələrin davamlıdır, imkan tapanda məzarstända uyuyan müəllimlərimi, şəgird yoldaşlarınıjad edirəm, o illərə qayıdırıam. İndi hemin məktəb binası yoxdur, başqa erazisi köçürülmüşdür. Nədəndir, "Köçürülmə" bizim taleyimiz düşməşdir. Ulu İravan torpağıımızdan dişdərin salınmışımız bellidir, siyasetin qurbanlığı. Baş qədim abidələrimizi: məscidləri, məktəbləri və saire uçurub yerlər yekən eləmeyimiz hansı hissinqurbanıdır? Nə üçün gelecek nəsə saxlamış? Sivilizasiya burudur? Nə işe...

Keyrixah, ehtiyacı olanlarla el tutmaq, yol göstərmək Elşad Seferli üçün tesadüf yox, zərurətdir, ona gör ki, alıcı alla terbiyəsi bunu diqət edib, müəllimlərinin öyüdüdür. Hansı ki, kendinə ona dər vermiş Durnaste Eminova, Əbüqlasim Qasımov, Qəmer Kələntəri, Baloğlan Şərifov, İzzət Fərzullayev... menim de müəllimlərim idil. Allahdan onlərə rehmat diləyirəm.

Yeri gelmişken, Elşad Seferli barede məlumat vermək istərdim: Onunla bir müddət "Maarif" tədrif dövlət neşriyyatında çalışmış, redaksiya müdürü vəzifəsində leyaqətli işləməsidir (Men neşriyyatın evezisi baş redaktoru və bən neçə il direktör evez (1984-1992) idim). Sonra o, Lenkeran Dövlət Universitetində baş müəllim ve dosent vəzifələrini tutdu, bu gün kafedra müdürü kimi fealiyyət göstərir, yetirməni olaraq qürur duyuram. "Elşad Seferlinin poesiyası" (2015) adlı monografiyanın müəllifiyem: Elşad bey bir gün məlumat telefon ağı:

- Müəllim, - dedi. - Əhvalınız, səhətin necədir? Səsinin şüküfür olsun yərindədir, problemləriniz varsa xahiş edirəm telebenəye deyin.- Sesi azca kövrəmişdi. - Susdu.


- Saq olun, ezişim. - Deyəsan men de kövrəmişdim, ne bilim, belki de yaşıdan- dir. Yaxşıyam. Sen necəsan? Xeyli da-nışdıq. Ve:

- Müəllim, sizi istedadlı qəlem sahibi ile tanış edərdim, mümkönse... Astadan dilindi. - Yaziçıdır.

- Məmmüniyyətə... - Cavab verdim. - Amma Bakuya gec geleceksə, əsərlərin- den birini göndərsin. Oxuyum.

- Çapa hazırladığı dedektiv romanla-

# Mana dəniz bağışlayan şair...



rürən çatdırıcı neçə? Belkə de fikirlerini- zi bilmək istərdi.

Men tərəddüsüz dedim ki, eyb ol-maz, gözleyirəm.

- Elşad bey meni anladı, yeni əsərleri qanoeedidir, sevinirəm. Eləbələ maraq üçün görüşmək isteyirə, buyursun.

Tanışlıq dünyagörüşüdür, yeni məlumatlar üçün maraqlıdır. Bir də vaxtılıcə oxudğum dayandırdı.

Kiçik bir həsiyət cixim ki: Men İstanbulda müalicəde olarken (2016), Veten üçün burumun ucu gönərken aldığım telefon zəngləri, informasiyalar, şəkillər en böyük təsəllim idi. Və bələ bir vaxtında Elşadın mənə üvənləndi ki bir şərin təsiri- nə dəzə bilmedi. Başladığım İstanbul qeydlərində ("İstanbullu 53 gün" Bakı, 2017) hemin şəri abdələşdirdim. Yazmışdım: Budur, Elşad bir şəir hesr edib mənə. Oxudum, tutuldum, qəherləndim qərib bir diyar. Xətni istədim 18-20 yaşı telebe Elşad gözlerim öündə can-landı, İlahi, qəribliyə tabşıs adamlara qış- met elemələr. Doğrudanı Elşad ustadını "İtirdiy" üçün qərbsemidi? "Küsü" ad- landırbı seirini:

Yəqin ehtiyatlısən söz İslətmisən,  
Göñahuna görə küsəmə, ay ustad!  
Birce sənə olub yolum bırasa,  
Yada doğru kəse, küsəmə, ay ustad!  
Niyətindən el etme il uzadani,  
Olub ki, azdırın nəsa adamı,  
Azañın alını kaşma, ay ustad!  
Az qalib bu yumru bıradan gedim,  
Harasa Allähin adından gedim.  
Atasız, qardaşız düydən gedim -  
Kimlərin cıynında bes man, ay justad!

(12.12.2016)

... Bir neçə gündən sonra şair Bayalar Sadıq məne bir elyazma (kompyuter va-riantlı) verdi:

- Qafar Cəfəri xahiş elədi ki size çatdırırm.

Beləliklə, ilk tanışlığımızın temeli qu-yuldu.

Maraqlı o idi - Men bunu təbii və ze-

ruri sayıram ki, Elşad bey dostluğa neçə de sadıqlı. Bir neçə defə məne zengələyəzəmən təliyi ilə narahat olduğunu gizləndi:

- Müəllim, oxumursa (gülümseyərək) ezyiz çəkməyin, vaxtımı itirməyin, - dedi. - Son sorğundan men cavabında: - Oxumağa vaxt aparmağa deyər, - de-

dim...

Men Elşad Seferli haqqında yazdırıq monografiyadən sonra qərar almışdım kifayətdir, ehtiyatlaşdım ki, özümən tərəfatyaram, amma ehtimalım haradəsə iradəmə ududuz, iki geniş hemcli və səzli meqələni "Ədalət" qəzetində çap etdirdim, yüngüldüm. Yuxarıda vurğuladığım kimi, "Mən deniz bağışladım" (Ba-ki, "Gənclik" neşriyyatı, 2019) şeirlər kitabı oxuyanda qəlemim dinc durmadı, başında ve üreyimdə oyanan fikirərimi ümumişləşdirəm cəhd etdim: intellektüallıq emosionallığını vəhəndətən şairin əsləb çalarlarını gördüm: müəyyən dərəcədə felsefəşir, emosionallığını itirmir, təsvir predmetləri bərabər, şirkər eriyir və bedi vəfərlindən başqa sözlər, poetik əsləb peşkarlaşır, şairin düşüncəsindən möhkəmənidir, bədii vərləq sosiallaşır, siyasişləşir. Unutmaq ki, Elşadın intellektüallıq qəribə eraya - dövərə tesadüf edir, onun mexluqları ilə guya naqılı diliyə danışır, ancaq ele deyil.

Dünya həqiqətan naqılış, naqılı -  
Vaxtın - vədənin görə harası gəlib.  
Uçan xalçaların ardına indi  
Derhal obus qoşqabları erası gəlib.

Qaydası pozulub söz yaşının,  
Haqqı veren yoz düt danişının.  
Bir-liklə kəlməye tərif qoşanın  
Derhal dəcibne parası gəlib...

İndisə... kim işe eşq havasına,  
Guya arxalanıb öz dühəsına.  
Əsl söz yaradır can havasına,  
Bəle "ustadların" siyahısına.  
Bəle "ustadların" gur siyahısına  
Teze imzaların sırası gəlib.

Əger sözə cəmiyyət bə qiyatlı ya-  
naşına, demək, insan gözəlliyyət həyatın  
hərəketərini qüvvəsinə itirmiş olur, dəv-  
ranışın fiziki - ruhi bağlılığı təqsidi tap-  
mir. Yaxud:

Men əlest alemində bir dəfə doğulmuşam,  
Orda gördüklerimdi bürda tanıldıqlarım.  
Orda baş daşın üstə yaqın aylıqlanırdı,  
İndi baş daşına səykiyən andıqlarım.

Her şey qarşılıqlı - edilən ehtiram da,  
Hamitək bə sevinic bər sira nəfəriyən.  
Men əlest alemində gördüküm ehtiramın  
Qayıtarə evəzin verənlərden bıriyəm.

(Şeirde "əlest" insanın ilk yararına a-

mini nəzərdə tutur).

Budur, bir üzün tutmuşdu deye,  
Ayi gördüm yemiş tikesi kimi.  
Bəs o üzündə kölgə no id?  
Görünürdü yumruk lekəsi kimi.

\* \* \*

Bu, son görüşümüzdür,  
Ne sözün var, de -  
Ürəyində sözün qalmاسın,  
Sap yumağıtak  
açılıq dügen.  
Baxışlarını yığınдан -  
Arxamca izin qalmاسın,  
Arxamca gözün qalmاسın.

Elşadın bir şəri "Nar cıçayı" adınlar - emosional poetiikkiliyə insan omrının teze-leyir. Ümumiyyət, nə obrazı şənətin predmeti kimi seksşənlərdir. Bu yanşanma təbii kəməxalılıq, poeziya (eləcə de di-ger edəbi janıflar) istənilən hadisələri, eşyaları və s. təsvir (terənnüm) selahiyətine malikdir. Lakin bütün həllarda onun predmeti insandır: o, yalnız maddi istehsal, bəlgə və istehsal faktoru, psixi fealiyyətin subjekti kimi mövcuddur, davranışın etikasında bütöv bir şəxsiyyətdir. Əger şair başqa ağaclarından yalnız nar ağacını seçir, ilki öncə gözəlliye vurğulandı, dünəyo xoşbəxtəsinə bax- maqdən yanış: insan öz gözəlliyini dər etməsə varlığı da biganədir. Bu zövdə onun üçün nar ağacı da adileşir.

Nar ağacı -  
Qanımdakı ağacların en göçeyi,  
Göz oxşayı aynındakı ail köynəyi.  
Xoşbəxt - xoşbəxt boyanırsan  
bu dünəyə,  
Senin qəder xoşbəxtılıyım  
heç yox menim, nar cıçayı!  
Görünüşün, gözəlliyin sırı qalası,  
Gündüz Gündəşən,  
geçə Aydan nurlanırsan.  
Yanındaşılıdan nur payını  
Billerək omrümüze paylayırsan.

Şeirde şair adlıdən uglaşmışdır, eləcə de analitik bedişərən de. Lakin ritorik ifrətlər nar suratının - insanın gözəlliyyətinin inkar etmə, reflexiv hissələrinin dərkiñi öðür, yəni müəllifin mü-ccəred yanaşmasını ettiha etmə.

Narlı gecən, olacaqmı, nar cıçayı?  
Olacaqsə, o gecəye var hesətim.  
Onda belə, o gecəde qoşa narn  
Bürclərindən gilenənen nənə hesətim.

Ömrün senin bir bövəşə ömrü qeder,  
Şən - ağacın allı - güllü kepeneyil.  
Şən neçə de bəxtəversən, şən qəder  
Xoşbəxtılıyım yox manım, nar cıçayı!

(Ardı var)